

SƏYYAH CƏLALƏDDİN, ŞAIR CƏLALƏDDİN



**Məmməd ƏLİYEV,
professor**

Onun poeziya həvəskarı olduğunu bilsəm də, doğrusu, cild-cild şeir kitablarının olmasından xəbərim yox idi. «Daşların harayı», kitabını («Elm və Təhsil», 2020) mənə bağışlıyanda açıb bir neçə şeir oxudum, nədənsə, ilkin olaraq gözlərim qarşısında XIX əsrin sonu, XX əsrin əvvəllərində Yaxın Şərqi səyyah və xeyriyyəçi kimi tanınan səyyah Cəlaləddinin obrazı canlandı... Əslində, müasirimiz olan şair Cəlaləddin də səyyahdır, vətən torpağını qarış-qarış gəzir, bizi də doğma kəndi, el-obası, yurd yerləri ilə, tarixin daşlaşmış daş yaddaşı ilə tanış edir... Daşları dilə getirir, onları təqdim edir... Oxucu kitabın ilk səhifələrində vətəncilik, azərbaycanlıq ovqatına qatılır. Bu ovqat şair Cəlalın qələminin sehri ilə, özünəməxsus üslubda, yenilarda təqdim edilir:

Bir mahni oxunur, dinləyirəm mən
Xatirimdən keçir minyal, min dərə
Uzaq üfüqlərə əl edirəm mən
Gülöşə yamacdan gül dərə-dərə...
Cəlalın şeirlərində dağ, ev, ocaq, daş, torpaq, ağaç
əslində arxitekdir, sakral məzmun kəsb etmişlər, «və-
tən» «daş»la birləşəndə şairdə yeni poetik-semantik
məna çaları, vətənin və daşın təəssübkeşi olan insan
obrazı yaranır: Vətəndaş! Şeirlərdə «Daşların hara-
yı» vətəndaşın səsinə qarışır...

Cəlalın poeziyasında ilk önsə diqqəti cəlb edən cə-
hətlərdən biri də şeirlərdəki səmimiyət, insana inam, sülhə, birliyə, dostluğa, humanizmə çağırışdır, vətən sevgisi yaradıcılığının leytmotividir, mövzu dairəsi geniş və əhatəlidir.

Şairin özünü təqdimində onun məramı aydınlaşdır: qə-
ləmi ilə vətəne, insanlara xidmet etmik!..

...Mən günəşin elçisiyəm
Günəşdən od yandırmışam!
Nizamının ocağını,
Füzulinin çıraqını yandırmışam!

Yandırmışam məsləkimi, əqidəmi,
Yanar odlu ürəyimi
Xalqım üçün yandırmışam!

Mən günəşəm, günəş mənəm,
Günəş yoxsa qaranlığam.
Mən atəşəm, atəş mənəm
Yansam eger bir anlıgam...
Şair Cəlal məramını ürkədən, cəsaretlə, var gücü ilə hayqıraraq deyir. Onun nəfəsində Nəsimi harayı, «iki cahana siğmayan» səsinə bir daha eşidirik.

Cəlalın bu gözəl şeiri bir də türk dünyasının böyük şairi Nazim Hikmətin «Günəş içənlərin türküsünü» yadına saldı, şeirdəki bir misranı bir daha təkrarladım: «Günəş içirk, Günəşlənirik»...

Şair Cəlal da içdiyi Günəşdən xalqına, millətinə pay verir!..

Prometey kimi odu oğurlayıb insanlara bəxş edir, onları xoşbəxt günlərə çıxarı! Özü çarmixa çəkilsə də!..

Şair Cəlaləddin keçmişinə hörmətlə yanaşır, onuna fəxr edir, şirin xatirələr, ana laylası, dumanlı-çiskin-

li Baba dağın buludlu-şəhli ətəkləri, zirvələrinin yay-qış əriməyən qarı gözləri önüne gəlir, o təkrarolunmaz, əlvan təbət ləvhələri yaradır.

Peyzaj lirikasından şair məhərətlə istifadə edərik yüksək sənətkarlıq nümayiş etdirir.

Dönüb qatarlara alatoranda,
Başımın üstündən keçir buludlar.
Körpətək şaxtada, qarda, boranda
Dağları ana tək seçilən buludlar.

Qışılıb köksünə ulu dağların,
Yalçın qayaları öpür buludlar.
Ana laylasına qovuşmaq üçün

Torpağa göz yaşı tökürləbuludlar - misraları ilə şair gözəl bədii ləvhələri, məcazlar yaradır: «Sən demə, buludlar Anasına qovuşmaq üçün torpağa-ananın olduğunu yerə göz yaşı tökü...» Şeirdə psixoloji parallərdən istifadə edərək şair buludla insan arasında eyniləşmə yaradır. Belə güclü şəxsləndirməyə, məcazlarla yaradılmış, sözün coxmənalı dərin qatlarına «enmək» Cəlalın şeirlərində tez-tez rastlaşıdığımız poetik hadisədir:

Daşlar ağlayanda zəlzələ qopar,
Dünyaca dərd gelir dərdimin üstə.
Dağdan daş götürüb, atlılar çapır
Daş axıb töklür, səbrimin üstə...

Təbiət gözəlliyyinin təsviri Cəlalləddinin şeirlərində aparıcı yer tutur. Onun «Söyüdlər» şeiri ahəng və axıslığı, ritmi, məna tutumu ilə vəhdət təşkil edir, həzin bir nəğmə, melodiya yaranır...

Əski türk inanclarına görə söyüd ağacı da qüdsiyət kəsb edən bitkilərdəndir.

Xalqımızın etnik düşüncəsinə görə söyüd ağacına su vermək savabdır, quruyanda belə ona balta çalmaz, kəsib-doğrayub, yandırmaq olmaz... Şairin «Söyüdlər» şeirlərdə bu inancın izlərinə rast gəlirik, həm də rəssam firçası ilə çəkilmiş təbiət mənzərəsi ilə qarşılaşırıq:

Ruzgarı tuş gəlib, günaha batır
Allah, göz görəsi itir söyüdlər.
Yaradan rəsmi gəzəl yaradıb
Gül açır, gül kimi bitir söyüdlər.

Dağlara çırpıla axır dağ çayı,
Hər gözəl baharı, hər gözəl yayı,
Qarışır sellərə ahi-harayı
Suyu dilim-dilim içir söyüdlər.

Yayın istisində kölgədi, dalda
Nəfəs al sərinlən, ciğirdə, yolda.
Düzün ortasında, yananda odda
Mənə çətir açır bu pi r söyüdlər...

Söyüdünlər yeni təsvir çalarları Cəlaləddinin təbiətə förlü, orjinal baxışını əks etdirməklə bir vaxtlar Süleyman Rüstəmin Təbrizin yolları kənarındaki Söyüdlərinə xatırladır... «Nə gözəldir yol boyunca Söyüdlər...»

Bu poeziyada ənənə və novatorluğun gerçəkləşməsinə canlı sübutdur. Şair Cəlal özündən əvvəlkilərə dərindən bələd olub onlara yeni rənglər, naxışlar vurur.

Şairin «Kim ola?» şeiri orijinal yaradıcılıq üslubuna, poetik düzəni, məna tutumuna görə Dədə Şəhriyarın «Heydərbəbəyə salam» poemasına səs verən bir əsər olmaqla Azərbaycan poeziyasının böyük uğuru kimi qiymətləndirilməlidir.

«Kim ola?» şeirinin ən uğurlu cəhəti şairin yurd yerlərini, qayaları təsvir etmək, hər daşı öz adı ilə çığırçıqla, onlara ritorik suallarla xitabında, özünün düşüncələrini, həsrəti özür yolu xatırlatmasında, əlvan təbət mənzərələri ilə yanaşı güclü psixoloji-ruhi ovqat yarada bilmesindədir.

Həsrəti dağ çekir, gümən yerinə,
Tələsir uçmağa gümən yerinə.
Baxıram zirvədə duman yerinə
Qartallarçıvurur, görənkimə?

Bax örüş yerinə sıradə Cafdi,
Bax cıdır yerinə, sağlamdı, safdı.
Bir adı Babadag, biradı Qafdi
Haylayan kim ola, hayan kim ola?

...Şəhli yamaclarda günüm, ayım, hey,
Daşda çiçəklənən, ömür payım, hey.
«Can qardaş» harayı, «Nənə vayım» hey,
«Kəllə qoparana», qıyan kim ola?

Pir Əbdül Məhəmməd, Kərəmdə babam,
İçib kövsərindən doyunca yatam.
Anam harda qaldı? Hardadır Atam

O yanım o yandı, bu yan kim ola?...

Aydın görünür ki, şair-vətəndaşın ürek ağrısı ilə dilə getirdiyi boşalmış yurd yerləridir ki, insan səsinə həsrət qalıb, dağların ətəklərində qoyun-quzumələşməsi, ney səsi kəsilib, «Çoban qaytar quzunu» şərqi dodaqlardan üçub gedib, mahnilar dağlarda daşa dönüb qalıb... Şeirin emosional-estetik təsiri çox güclüdür, oxucunu düşüncələr dəryasına aparır...


Şeir uca Tanrıdan öz istedad payını almış şair ruhunun avazı, haqqı səsidir. Şair səs, söz və musiqi üçbucağında onlara vəhdətdədir. Onun səsi, bu səsin sehri və möcüzəsi ilahi çeşmədən gəlir, hərəkətverici quvvəsi isə Eşqdır. İstər dünyəvi eşq olsun, istərsə də İlahi eşq, fərqi yoxdur, o Tanrı nurundan qopub gələrək bəşər övladının cismində qonur, onun digər tərəfi qadın gözəlliyyi şəklində eşqin yolcusuna bəxş edilir; insana bu gözəlliyyi sevmək, ona qovuşmaq təlqin olunur.

Cismi eşq ilahi eşqin ilkin mərhələsidir...

O hər bir şairin yaradıcılığından təsisiz ötüşmür. Ənənəvi mövzu olsa da, o, hamı üçün, həmişə, hər yerde təzədir, tərəvətlidir, onu tərənnüm etmək hər bir şairin müqəddəs borcudur!

Sevgi lirikası Cəlalın yaradıcılığında aparıcı yer tutur. Şairin «Hələ ayrılıq», «Niyə döndü», «Dillən məhəbbətim», «Baxdim qatar dalınca», «Gözəlsən», «Sənsizlik», «İstdədim» və s. şeirlərində bir-birindən zərif, incə və həssas, emosional duyğuları tərənnüm edən bədii ləvhərlər üz-üzə gəlirik. Sevgi hisslerində çırpınan aşiqın real obraz göz öündə canlanır, həmin şeirləri həyəcansız oxumaq olmur.

Cəlaləddin Budatoglu



Daşların Harayı

Modern şeirlə yanaşı şairin xalq şeiri üslubunda yazdığı qoşma, gəraylı və bayatılar, sərbəst şeirin dünyası poeziyasında özünü təsdiqləmiş növ variantları, vəznli, qafiyeli şeirin sox saylı poetik formalarından yararlanaraq yazdığı şeirləri oxuyanda oxucu gözləri qarşısında unudulmaz mənzərə, həyat ləvhələri açılır; reallıqlara qarışmış əlçatmaz romantikaya qovuşursan:

Gözəlim, getməson, dayan, baxsana,
Qəlbimi, bürüyb duman, baxsana,
Sən getdin, qaranlıq çökür, baxsana,
Yolunu dəyişib, qız, niyə döndün?..

Şair Cəlalın yaradıcılıq üslubundan danışarkən bir cəhəti də xatırlamaq istərdim. Onun yaradıcılığının poetik forma mədəniyyəti zəngin və çoxcəhətlidir. Şeirlərində ənənəvi, əsrlərin süzgəncindən keçib gəlmiş, ənənəvi poetik formalarla yanaşı, novatorluq principləri ilə yaradılmış yeni poetik formalar diqqətimi çəkdi. Bir vaxtlar poeziyamızın S.Vurğun, Mikayıl Müşfiq kimi şairləri bu sahəde irəli getdilər.

S.Vurğunun yeni üslubda yaratdığı beşlik və altılıqları (bəzən bir, bəzən də iki misranı tekrarlayaraq), Müşviqin dünya şeirində (!) təkrarsız yaratdığı sərbəst şeirin vəznli - qafiyə növü poeziyamızın şah əsəri sırasındadır...

Mövzu və məzmunun tələblərindən irəli gələn, Şair Cəlalın ilhamının qanadlarına siğmayan şeirləri bəzən ənənəvi poetik formaları söküb dağıdır, yeni dil, üslub da, yeni poetik forma libası geyinir...

Onun şeirlərində sünü, qondarma qafiyələr yoxdur. Nəsimin, Füzuli, Xətai şeirindəki kimi zəngin və dolğun qafiyələrdir, şeir dilinin təbii axarından yaranmışdır.

Yeni yaradıcılıq uğurları arzusu ilə...